



## Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi

Məlum olduğu kimi, bütün beynəlxalq qurumlar, o cümlədən də müxtəlif dövlətlər, həmçinin də ayrı-ayrı dünyamıqyaslı tədbirlərdə, görüşlərdə qəbul edilən sənədlər, qəbul edilən bəyanatlar Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu təsdiqləyib.

### II yazı

Həmin qurumlar, həmçinin, bəyan ediblər ki, Ermənistən öz işğalçılıq siyasetindən əl çəkməli və qəsb etdiyi Azərbaycan torpaqlarını qeyd-şərtsiz boşaltmalıdır. Lakin Ermənistən bu sənədlərə, bəyanatlara məhəl qoymayıb və öz işğalçılıq siyasetini davam etdirir. Bu azmisi kimi, qondarma rejimində "president seckikləri" şousu da düzənləyir.

Qeyd edək ki, Avropa İttifaqının Ermənistandakı nümayəndəliyinin rəhbəri, səfir Andrea Viktorin

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin Avropa İttifaqı üçün prioritət olaraq qaldığını deyib. Diplomat, həmçinin, xatırladı ki, Avropa İttifaqına üzv olan ölkələr Dağlıq Qarabağı "müstəqil dövlət" kimi tanımır. Buna görə də Al orada mövcud ola bilmez. "Avropa İttifaqı sülh prosesini və təreflər arasındakı təmasları dəstəkləməkdə davam edir", - deyə diplomat qeyd edib.

Məlum olduğu kimi, 1993-cü ilden bu yana Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu təsdiqləyən sənədlərin sayı çoxdur.

Ekspertlər bildirirlər ki, Ermənistən-Azərbaycan münaqişəsinin həlline dair vasitəciliq prosesi 1992-ci ilin fevral ayında Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi (ATƏM) çərçivəsində başlayıb. ATƏM-in Xarici İşler Nazirleri Şurasının Helsinkidə keçirilən 24 mart 1992-ci il tarixli əlavə iclasında Minskde ATƏM-in himayəsi altında mümkün qədər tez bir zaman ərzində böhranın ATƏM-in prinsip, öhdəlik və müddəaları esasında sülh yolu ilə həlli istiqamətində danışqlar üçün forumu təmin edəcək Dağlıq Qarabağa dair konfransın çağırılması qərara alındı.

12 may 1994-cü il tarixində atəşkəsə dair razılıq

əldə olundu. ATƏM-in dövlət və hökumət başçılarının 1994-cü il 5-6 dekabr tarixlərində Budapeştə keçirilən sammitində ATƏM çərçivəsində bütün vasitəcilik səylərinin əlaqələndirilməsi üçün Minsk konfransı həmsədrlilik institutunun yaradılması barədə qərar qəbul olundu. Budapeşt sammiti ATƏM-in fəaliyyətdə olan sədrinə silahlı münaqişənin dayandırılması üçün siyasi razılaşmanın əldə olunması məqsədilə danışqlar aparmaq tapşırığı verdi. Söyügedən siyasi razılaşma münaqişənin nəticələrini aradan qaldırmalı və Minsk konfransının çağırılmasına imkan verəli idi.

23 mart 1995-ci ildə ATƏT-in fəaliyyətdə olan sədri Minsk prosesinin həmsədrlərinə mandat verdi. 2-3 dekabr 1996-ci il tarixlərində keçirilən ATƏT-in Lissabon sammitində ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədri Dağlıq Qarabağ münaqişəsinin həllinin əsasını təşkil etməli olan prinsipləri tövsiyə etdi, lakin Ermənistən bu prinsipləri qəbul etmədi və ATƏT-in 54 üzv dövləti arasında bu təklifi əleyhinə səs verən yegane dövlət oldu.

Azərbaycan tərəfi regionda davamlı sülh, təhlükəsizlik və əməkdaşlıq mühitinin bərqərar olmasına şərait yaradacaq Ermənistən-Azərbaycan münaqişəsinin ədalətli həlli istiqamətində dünya birliyinin daha qətiyyətli və aradılın mövqedən çıxış etməsi və Ermənistəni beynəlxalq birliyin nüfuzlu üzvləri olan ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin teklif etdiyi başlıca prinsiplər əsasında münaqişənin birdəfəlik həllini nəzərdə tutan yekun sülh sazişi üzərində işə başlamasına vadar etməsinə ümidi bəsləyir.

Bir çox beynəlxalq təşkilat münaqişənin Azə-



# Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi təsdiqləyən beynəlxalq sənədlər...

baycanın ərazi bütövlüyü əldə olunması məqsədilə danışqlar aparmaq tapşırığı verdi. Söyügedən siyasi razılaşma münaqişənin hüquqi, siyasi və humanitar aspektlərini əhatə edir və həlli prinsiplərini yenidən təsdiqləyir.

BMT Baş Assambleyanın 2008-ci il martın 14-də qəbul etdiyi qətnamə münəqişənin hüquqi, siyasi və humanitar aspektlərini əhatə edir və həlli prinsiplərini yenidən təsdiqləyir. Bu prinsiplər Azərbaycanın suverenliyinə və ərazi bütövlüğünə hörməti, erməni qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını, işğal edilmiş ərazilərdən məcburi köçkün düşmüş insanların öz doğma yurdularına qayıtməq hüququnu, her iki icmanın Azərbaycanın tərkibində muxtar idarəetmə formasına malik ərazidə birləşəşəyəş şərtlərinin təmin edilməsini və ərazilərin işğali neticəsində yaradılmış vəziyyətin qanunsuzluğunu vurğulayırlar.

Münaqişə İsləm Əməkdaşlıq Təşkilatı (İƏT) çərçivəsində də dəfələrə müzakirə edilib. Təşkilat beynəlxalq hüququn prinsip və normalarını rehbər tutaraq, Azərbaycanın hərbi təcavüze məruz qaldığını elan edib. Hələ 1993-cü ildə təşkilatın xarici işlər nazirlerinin Pakistanın Karaci şəhərində keçirilən 21-ci iclasında qəbul edilən qətnamə Azərbaycana qarşı erməni təcavüzünü qınayıb, erməni qoşunlarının işğal edilmiş bütün ərazilərdən dərhal çıxarılması tələb edir, Ermənistəni Azərbaycanın suverenliyinə və ərazi bütövlüğünə.

hörmət etməyə və münaqişənin dövlətlərin ərazi bütövlüğünə, sərhədlərin toxunulmazlığına əsaslanan sülh yolu ilə, ədaləti həllinə çağırır. Növbəti qətnamələrdə təşkilat BMT Təhlükəsizlik Şurasını münaqişənin siyasi həlli prosesində fəal iştirak etməyə, qəbul olunmuş dörd qətnamənin icrasını tam təmin etməyə və Azərbaycan Respublikasına qarşı təcavüz aktının mövcudluğunu tanımağa çağırır.

2016-ci ildə İƏT-in İstanbulda keçirilən sammitində İƏT çərçivəsində "Ermənistən Respublikasının Azərbaycana təcavüzündən dair Təmas Qrupu" yaradılıb. Təmas Qrupunun tərkibinə 7 ölkə daxildir: Türkiye, Səudiyyə Ərəbistanı, Pakistan, Malayziya, Mərakeş, Cibuti, Qəmbiya.

Azərbaycan İttifaqı BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsinə, Ermənistən qoşunlarının işğal edilmiş ərazilərdən çıxarılmasına, tərəflərin ərazi bütövlüğünə, beynəlxalq sərhədlərinə hörmət göstərilməsinə və heç bir beynəlxalq legitimliyi olmayan, güclü ilə yaradılmış vəziyyətdən imtina edilməsinə çağırır.

2017-ci il noyabrın 24-də Brüsselde keçirilən "Şərqi Tərəfdəşliyi" sammitində qəbul edilən birgə bəyannamədə Avropa İttifaqı bütün tərəfdəşlərinin ərazi bütövlüğünü, suverenliyini və müstəqilliyini dəstəkləmək bu məsələ-

də qərarlı olduğunu nümayiş etdirib.

2016-ci ilin əvvəlində münaqişənin həlli ilə əlaqədar konkret planlar müzakirə olunduğu vaxtda Ermənistən hərbi təxribata əl ataraq, aprelin 2-də qoşunların temas xətti boyunca əhalinin six məskunlaşdığı əraziləri ağır silahlardan atəşə tutub. Ermənistən həcumları neticəsində dinc Azərbaycan əhalisi arasında uşaqlar da daxil olmaqla 6 nəfər həlak olub, 33 nəfər isə ağır yaralanıb. Öz növbəsində, Azərbaycan Silahlı Qüvvələri düşmənə layiqli cavab verib, əks-həməl neticəsində strateji əhamiyyətli mövqeleri işğaldan azad edib. Aprel hadisələrindən sonra Cəbrayı rayonunun Cocuq Mercanlı kəndi ətrafində yüksəkliklər erməni işğalından tamamilə azad olunub. Cocuq Mercanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları əsasında böyük bərpa və quruculuq işləri görürlüb, kənddə normal həyat bərpa olunub.

Ermənistən siyasi və hərbi təxribatlarını 2017-ci ildə də davam etdirib. Ermənistən hərbi hissələri ağır artilleriya qurğularından Azərbaycan Silahlı Qüvvələrinin cəbhəboyu mövqelerini və məlki əhalinin yaşadığı əraziləri intensiv atəşə tutub. Nəticədə iyulun 4-də Füzuli rayonunun Alxanlı kəndində 2 məlki şəxs qətlə yetirilib,

bir nəfər isə ağır yaralanıb.

Azərbaycanın bütün sülhsever səyələrinə baxmayaq, Ermənistən destruktiv siyaseti ilə problemin mərhələli şəkildə tənzimlənməsinə mane olur, siyasi və hərbi təxribatlar vəsiqəsilə danışqlar prosesini pozmağa çalışır. Ermənistən-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın beynəlxalq sərhədləri və ərazi bütövlüyü çərçivəsində həll edilməlidir. Hazırda dünya birliliyi Azərbaycanın suverenliyini və ərazi bütövlüğünü birmənli şəkildə tanıır və dəstəkləyir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açıq bəyan edib ki, "Azərbaycanın ərazi bütövlüyü danışqların mövzusu deyil və heç vaxt olmayıacaq..." Azərbaycan bu mövqedən bir addım belə geri çəkilməyəcək. Yeni Azərbaycanın ərazi bütövlüyü məsələsində heç bir güzəşt olmayıacaq".

Ortada bu qədər rəsmi sənəd, bəyanatlar olduğu halda, Ermənistən tuttduğu zərərlə və təhlükəli, işğalçılıq mövqeyindən əl çəkmir, daha doğrusu, əl çəkmək istemir.

*Iradə SARIYEVA*

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vəsitələrinin İnkışafına Dövlət Dəstəyi Fondu